

# **Azərbaycan Respublikasının Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə**

## **AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında 2014-cü il mayın 14-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatını xəbərdar etsin.

Bakı şəhəri, 8 iyul 2014-cü il

№611

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

**Azərbaycan Respublikasının Hökuməti ilə Ümumdünya Əqli  
Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında  
Anlaşma Memorandumu**

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (bundan sonra - ÜƏMT),

Azərbaycan Respublikasının ÜƏMT və onun bir sıra çoxtərəfli müqavilələrinə üzv olduğunu nəzərə alaraq,

əqli mülkiyyət (ƏM) sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq,

ölkənin qlobal iqtisadiyyata daha sıx inteqrasiyasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Hökumətinin ƏM sahəsində mövcud qanunvericiliyi və texniki infrastrukturunu inkişaf etdirmək niyyətini qəbul edərək,

ƏM sahəsində məqsədlərinə nail olmaq üçün ÜƏMT-in Azərbaycan Respublikasının Hökumətinə kömək etmək niyyətini əsas tutaraq,

aşağıdakı Anlaşma Memorandumunu (bundan sonra - “Memorandum”) imzalamaq qərarına gəldilər:

**1. Memorandumun məqsədləri**

Bu Memorandumun məqsədi Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında aşağıdakı istiqamətlərdə əməkdaşlığı və birgə fəaliyyətləri inkişaf etdirməkdən ibarətdir:

- Azərbaycan Respublikasında milli ƏM strategiyasının hazırlanması və həyata keçirilməsi;
- ƏM sahəsində mütəxəssislərin potensiallarının artırılması məqsədi ilə ÜƏMT Akademiyasının Peşəkar İnkişaf Proqramları və ƏM dair insan

resurslarının inkişaf etdirilməsi proqramları çərçivəsində təlimlərin keçirilməsi;

- rəqəmli müəllif hüquqlarının idarəçiliyinin təşkili ilə bağlı yeni modellərin axtarışı və tətbiqinin həyata keçirilməsi;
- qeyri-maddi mədəni irsin, o cümlədən folklorun (ənənəvi mədəni nümunələrin) və ənənəvi biliklərin sistemləşdirilməsi, identifikasiyası (eyniləşdirilməsi), qeydiyyatı və mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi;
- ƏM sistemindən istifadədə universitetlərin və elmi-tədqiqat institutlarının, təsərrüfat subyektlərinin, o cümlədən kiçik və orta müəssisələrin (KOM) potensialının artırılması;
- kontrafaktçılıq və piratçılıq sahəsində mübarizə üzrə tədbirlər daxil olmaqla ƏM hüquqlarının təminatı sisteminin gücləndirilməsi;
- innovasiya infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən Texnologiyalara və innovasiyalara dəstək mərkəzlərinin (TİDM) və Texnologiyaların ötürülməsi ofislərinin (TÖO) yaradılması;
- ƏM-ə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı və ÜDM-də onun payının artırılması üçün tədbirlərin gücləndirilməsi;
- beynəlxalq ekspertlərin iştirakı ilə milli və beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar və mütəxəssislər arasında təcrübə mübadiləsi də daxil olmaqla digər tədbirlərin təşkil edilməsi;
- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi, o cümlədən dialoq və debatların təşkili.

## **2. Fəaliyyət**

Tərəflər bu Memorandumun məqsədləri üçün ƏM sahəsində bir sıra birgə layihələr həyata keçirəcəklər. Hər hansı xüsusi əməkdaşlıq layihəsi Tərəflərin qarşılıqlı razılığı və Tərəflərin büdcə və işçi məhdudyyətləri nəzərə alınaraq həyata keçiriləcəkdir.

## **3. İştirak edən təşkilatlar**

Azərbaycan Respublikası Hökuməti hər bir konkret hal üzrə bu Memorandum çərçivəsində əməkdaşlıq layihələrinin yerinə yetirilməsinə cəlb olunacaq aidiyyəti hökumət orqanları və rəsmilərini, hüquqi şəxsləri, təşkilatları və şəxsləri müəyyən edəcəkdir.

## **4. Əlavə və dəyişikliklər**

Bu Memoranduma istənilən əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Belə əlavə və dəyişikliklər bu Memorandumun ayrılmaz tərkib hissəsi olan və 6-cı maddədə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca Protokollar formasında rəsmiləşdirilir.

## **5. Mübahisələrin həlli**

Bu Memorandumun təfsiri və ya tətbiqi ilə bağlı bütün mübahisə və fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

## **6. Yekun müddəalar**

Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri olan Azərbaycan Respublikasının daxili prosedurlarının yerinə yetirilməsini təsdiq edən yazılı bildirişin diplomatik kanallar vasitəsilə ÜƏMT tərəfindən alındığı tarixdən qüvvəyə minir.

Bu Memorandum qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən biri bu Memorandumu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə üç ay öncədən yazılı bildirişi təqdim etməyənədək qüvvədə qalacaqdır.

Bu Memorandumun ləğv edilməsi Memorandumun qüvvədə olduğu müddətdə razılaşdırılmış, başlanmış və başa çatmamış müqavilə və layihələrə təsir etməyəcəkdir.

Bu Memorandum \_\_\_\_\_şəhərində, “\_\_\_\_\_” \_\_\_\_\_2014-cü il tarixində hər biri Azərbaycan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Memorandumun müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

**Azərbaycan Respublikasının  
Hökuməti adından**

**Ümumdünya Əqli Mülkiyyət  
Təşkilatı (ÜƏMT) adından**

